

1	<p>Səhiyyə xidməti və sağlamlıq arasında əlaqə necə ifadə olunur ?</p> <p>A)Poliklinika təminatı ilə  B)Səhiyyə xidmətinin əsas rol oynaması ilə  C)sağlamlığın aparıcılığı ilə  D)Əhalinin doğum və ölüm səviyyəsi ilə  E)Xəstəxananın inkişafı ilə</p>
2	<p>Səhiyyədə hansı maliyyə mənbəyi aparıcıdır?</p> <p>A)xarici maliyyələşmə  B)müəssisə maliyyəsi  C)özünü maliyyələşdirmə  D)dövlət maliyyələcməsi  E)bələdiyyə xərcləri</p>
3	<p>Beynəlxalq təcrübədə hansı səhiyyə modelləri mövcuddur?</p> <p>A)dövlət səhiyyə modeli, özəl səhiyyə modeli, sığortalanmış səhiyyə modeli ;  B)özəl səhiyyə modeli, sığortalanmış səhiyyə modeli  C)dövlət səhiyyə modeli, sığortalanmış səhiyyə modeli  D)dövlət səhiyyə modeli, özəl səhiyyə modeli, sığortalanmış səhiyyə modeli, klassik və liberal səhiyyə modeli  E)dövlət səhiyyə modeli, özəl səhiyyə modeli</p>
4	<p>Səhiyyənin iqtisadi meyarları aşağıdakılardan hansıdır?</p> <p>A)Həkimlərin tibbi ləvazimatının, tibb bacılarının sayı  B)maliyyə imkanları, kapital qoyuluşu, iş qüvvəsinin istifadə edilməsi  C)Xəstəxanaların, poliklinikaların, disponserlərin sayı  D)Səhiyyənin MTB-sı  E)İxtisaslı kadrların sayı</p>

5	<p>Geniş mənada tibbi sığorta özündə nəyi əks etdirir?  A)Məcburi sığortanı  B)Büdcədən maliyyələşməsini  C)Dövlət səhiyyəsini  D)ictimai səhiyyə sistemini  E)Sosial tibbi yardımını</p>
6	<p>Risk amillərinin ikinci qrupuna aiddir:  A)Cinayətin artımı  B)Narkomaniyanın artımı  C)Qidalanma problemi  D)cəmiyyətin təbəqələşməsi, pisləşən ekoloji vəziyyət, pisləşən əmək şəraiti.  E)Sosial iqtisadi böhran</p>
7	<p>Azərbaycan Respublikasının sosial siyasətinin strategiyası və taktikasında hansı məsələlər nəzərdə tutulur  A)Əhalinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə yaxşılaşdırılması, əhalı məşğulluğunun effektiv təmin olunması, sosial siyasətin ailəyə istiqamətləndirilməsi, ölkədə demoqrafik sİtuasiyanın normalaşdırılması, sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması  B)Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək, yenidən yaranmaq qabiliyyəti  C)Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə, icra orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyəti haqqında sazişlər nəticəsində təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılması  D)İnsanların əmək aktivliyinin yüksəldilməsi və istehsalın inkişafının stimullaşdırılmasının əsas amili kimi, əhalinin pul gəlirlərinin onun əmək fəalivvətindən asılılığının təmin olunması</p>

8	<p>Yerli səviyyədə sosial siyasət necə həll olunur</p> <p>A)Yerli ərazidə əhalinin konkret problemlərinin və ayrı-ayrı fərdlərin problemlərinin həlli ilə bağlı siyasətdir</p> <p>B)İqtisadi artımın stimullaşdırılması, rifahların məqsədəuyğun bölgüsü, təhsilə və tibbi xidmət, qidalanmanın zəmanətli səviyyəsinin təmin edilməsi, ehtiyacı olanlar üçün</p> <p>C)Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqe, uğur qazanma</p> <p>D)Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək yolu ilə</p> <p>E)İqtisadi inkişaf səviyyəsini, onun bazar iqtisadiyyatı münasibətlərinə daxil olmasının millietnik, tariximədəni və digər xüsusiyyətlərini nəzərə almaqla</p>
9	<p>Səhiyyə islahatlarının maliyyələşdirilməsinin birinci modeli hansı ölkələr üçün səciyyəvidir:</p> <p>A)Hollandiya, İspaniya, Böyük Britaniya</p> <p>B)Fransa, ABŞ, Böyük Britaniya</p> <p>C)Almaniya, Fransa, ABŞ</p> <p>D)Rusiya, Böyük Britaniya, ABŞ</p> <p>E)Almaniya, Hollandiya, ABŞ;</p>
10	<p>Dünyada səhiyyənin neçə modeli yaradılmışdır?</p> <p>A)5</p> <p>B)1</p> <p>C)2</p> <p>D)3</p> <p>E)4</p>

11	<p>Sosial idarəetmə funksiyalarına daxildir</p> <p>A)Texniki hazırlıq, texniki inkişaf, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış</p> <p>B)Planlaşdırma, təşkil etmə, əsaslandırma, nəzarət, proqnozlaşdırma, sistemləşdirmə, əlaqələndirmə</p> <p>C)Qiymətləndirmə, stimullaşdırma, əmək intizamını möhkəmləndirmə</p> <p>D)Xidmət növləri və keyfiyyət standartları, maliyyələşdirmə mənbələri, texnoloji ehtiyatlar</p> <p>E)Sosial xidmətlərin nəzərdə tutulmuş nəticələrinin proqnozlaşdırılması, planlaşdırılması və gözlənilən nəticələrə nail olunması</p>
12	<p>Səhiyyədə funksional sağlamlığın mühafizəsi və möhkəmləndirilməsinə aiddir:</p> <p>A)İş yerləri ilə təminat</p> <p>B)Əsaslı vəsait qoyuluşu</p> <p>C)Səhiyyə xidmətinin yaxşılaşması</p> <p>D)insanların sağlamlığının mühafizəsi və möhkəmləndirilmə E)Təşkilati quruluşun yaxşılaşması</p>

13	<p>Sosial sahələrdə müasir idarəetmə konsepsiyalarına daxil olan elementlərə aiddir</p> <p>A)İdarəetmə psixologiyası konsepsiyası, anti böhran, situasionalı, sistemli yanaşma idarəetmə konsepsiyası, idarəetmə prosesi, texnologiyası konsepsiyası, elmi, inzibati idarəetmə konsepsiyası, davranış,məqsədliproqram,marketinq, idarəetmənin global strategiyası</p> <p>B)Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satışın kompleks qiymətləndirilməsi</p> <p>C)Milli iqtisadiyyatın ümumi miqyasının genişlənməsi, təşkilati, iqtisadi və sosial əlaqələrin inteqrasiya olunması</p> <p>D)İnfrastruktur fəaliyyətin planlaşdırılması, icraçılar arasında tapşırıqların, funksiyaların bölüşdürülməsi, tabeçilikdə olan işçi heyətinin işguzarlıq</p> <p>E)Menecment fəaliyyətinin səmərəliliyi prinsipi, idarəçilik qərarlarının optimallığı, idarəçilik <u>prinsiplərinin elmi təskili təşkilat və sosial iqtisadi</u></p>
14	<p>Ümumdünya səhiyyə təşkilati maliyyə mənbələrinə görə hansı nisbəti tövsiyə edir?</p> <p>A)dövlət büdcəsi 40%, tibbi sığorta 30%, pullu xidmət 30%.</p> <p>B)dövlət büdcəsi 20%, tibbi sığorta 25%, pullu xidmət 55%.</p> <p>C)dövlət büdcəsi 10%, tibbi sığorta 30%, pul xidməti 60%.</p> <p>D)dövlət bülçəsi 50%, tibbi sığorta 30%, pullu xidmət 20%.</p> <p>E)dövlət büdcəsi 60%, tibbi sığorta30%, pullu xidmətlər 10%</p>

15

Sosial idarəetmənin qloballaşma amillərinə daxildir

A)Regionlaşma, texnoloji proseslər, iqtisadi artım, məntiqi zəncirə uyğunluq.

B)Həyat tsiklinin qiymətləndirilməsi, xidmətlərin inteqrasiyası, texniki xidmətin layihələndirilməsi və

qiymətləndirilməsi, məsuliyyət, xərclərə nəzarət, səmərəlilik, xidmət

C)Ərazinin alınması, ərazinin icarəsi, mülkiyyətə malik olmaq, torpaq sahəsinin müəyyənləşdirilməsi

D)Ali rəhbərlik, personalın idarə olunması, maliyyə, məntiq, marketinq tədqiqatları, texnoloji yenilik, sosial-iqtisadi inkişafın proqnozu, dövlət tənzimlənməsi

E)Sistemin üsürləri arasındakı qarşılıqlı əlaqə və nisbət, onlar arasındakı subordinasiyalı əlaqə

16	<p>Sosial xidmətlərin aşağıdakı növləri mövcuddur</p> <p>A) Sosial tıbbi, psixoloji pedaqoji, sosial hüquqi, sosial məişət, sosial məsləhət, zamanətli xidmətlərin məcmusu, sosial adaptasiya, əlillərin reabilitasiyası və s.</p> <p>B) İşsizliyə görə ödənişlər, dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial sığorta ödəmələri və xüsusi vəsaitlər</p> <p>C) Sosial reklam və təbliğat, sosial layihələrin həyata keçirilməsi, sosial ekspertiza, sosial uyğunlaşma, sosial qulluq, sosial mobillik, sosial nəzarət və s.</p> <p>D) Əmək haqqının və pensiya təminatının nisbətinin müəyyənləşdirilməsi, onun minimal səviyyəsi, normativdən artıq əmək stajına, xüsusi əmək şəraitinə görə əlavə ödəmələr şəklində həvəsləndirmə elementlərin istifadəsi</p> <p>E) Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsipləri</p>
17	<p>Sağlamlıq və tibb xidmətlərində bunlardan hansı risk amillərinin III qrupuna aiddir?</p> <p>A) İstehlak səbəti dəyərinin artması.</p> <p>B) Maliyyə vəsaitlərinin və ehtiyatların xaricə axını</p> <p>C) Siqaret çəkmək və əyyaşlığın artımı</p> <p>D) İnkişaf etməmiş qanunvericilik</p> <p>E) Mühacirlərin, işsizlərin artımı</p>

18	<p>Sosial işin əsas vəzifələri aşağıdakılardır</p> <p>A) Sosial reklam və təbliğat, sosial layihələrin həyata keçirilməsi, sosial ekspertiza, sosial uyğunlaşma, sosial qulluq, sosial mobillik, sosial nəzarət və s.</p> <p>B) Sosial tibbi, psixoloji pedaqoji, sosial hüquqi, sosial məişət, sosial məsləhət, zəmanətli xidmətlərin məcmusu, sosial adaptasiya</p> <p>C) Zəmanətli xidmətlərin məcmusu, sosial adaptasiya, əlillərin reabilitasiyası</p> <p>D) Pensiyalar və yardımlar, sosial sığorta ödənişləri, müxtəlif təyinatlı birdəfəlik kompensasiyalar, işsizlər və aztəminatlı həli təbəqələrinə müavinətlərin verilməsi</p> <p>E) Nəqd və nəqdsiz pul ödənişləri, natural mədaxil, pulsuz və güzəştli xidmətlər</p>
19	<p>Səhiyyənin inkişafının tənzimlənməsi üçün ilk növbədə aşağıdakılardan hansı qəbul olunur?</p> <p>A) Kapital qoyuluşu</p> <p>B) Əhalinin sayı</p> <p>C) Obyektlərin sayı</p> <p>D) Həkimlərin sayı</p> <p>E) Çarpayılardan sayı</p>
20	<p>Dövlət büdcəsinə daxil olan vergilər necə təsnifləşdirilir?</p> <p>A) Mədən vergisiylə</p> <p>B) Birbaşa və dolay vergilərlə</p> <p>C) Dolay vergilərlə</p> <p>D) Birbaşa vergilərlə</p> <p>E) Əmlak vergiləriylə</p>



21	<p>Sosial siyasətin strategiyası nədən ibarətdir.</p> <p>A)Böhran dövründə əhalinin sosial müdafiəsidir.</p> <p>B)Əsas sosial-iqtisadi və sosial siyasi problemlərdir.</p> <p>C)Ölkələrin inkişafının konkret tarixi mərhələsində sosial iqtisadi problemlərin ümumi həllidir</p> <p>D)Ölkənin inkişafının konkret tarixi mərhələsində sosial problemlərin ümumi həllidir.</p> <p>E)Əhalinin əsas qisminin vəziyyətinin yüksəldilməsi problemləri</p>
22	<p>Daxili təbiətinə görə sosial siyasət nəyə yönəldilmişdir?</p> <p>A)Təhsilin inkişafına yönəldilmişdir</p> <p>B)Mədəniyyətin inkişafına yönəldilmişdir</p> <p>C)İqtisadiyyatın inkişafına yönəldilmişdir</p> <p>D)Elmin inkişafına yönəldilmişdir</p> <p>E)insanın inkişafına yönəldilmişdir</p>

Sosial siyasətin sosial yönümlü bazar iqtisadiyyatı modeli dedikdə nə başa düşülür

A)İstehsal prosesinin bazar qanunları ilə tənzimləndiyi, azad rəqabət və azad istehlakçı seçiminin təmin olunduğu bir modelİ

B)Bazarın təmin edə bilmədiyi sosial xidmətlərin dövlət tərəfindən təqdim olunması və bununla da əhalinin sosial stabilliyinin həm bazar, həm də dövlət tərəfindən qorunması kimi başa düşülür

C)Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqe, uğur qazanma

D)Əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq, bazar münasibətlərinə uyğun gələn yeni sosialsinfi quruluşu formalaşdırmaq, sosial ədalət və müdafiəni həyata keçirmək, millətlərarası və etnoslararası münasibətlər tənzimləmək, ölkədə demokratik və ekoloji şəraiti normalaşdırmaq

E)Bazar iqtisadiyyatı şəraitində əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq, bazar münasibətlərinə uyğun gələn yeni sosialsinfi quruluşu formalaşdırmaq, sosial ədalət və müdafiəni həyata keçirmək, millətlərarası və

24	<p>İsveç modeli hansı xüsusiyyətləri ilə xarakterizə olunur</p> <p>A) Sosial müdafiə səviyyəsini artırmaq və sosial fondların formalaşdırılması üçün, bütün maliyyəiqtisadi millərdən istifadə prinsipi; sosial münasibət göstərmə prinsipi ilə xarakterizə olunur</p> <p>B) Dövlətin sosial sferanın idarə olunmasında böyük məsuliyyətli, yüksək vergi faizləri ilə xarakterizə olunur</p> <p>C) Bazarın təmin edə bilmədiyi sosial xidmətlərin dövlət tərəfindən təqdim olunması və bununla da əhalinin sosial stabilliyinin həm bazar, həm də dövlət tərəfindən qorunması ilə xarakterizə olunur</p> <p>D) İqtisadi artımın stimullaşdırılması, rifahların məqsədəuyğun bölgüsü, təhsilə və tibbi xidmət, qidalanmanın zəmanətli səviyyəsinin təmin edilməsi, ehtiyacı olanlar üçün, zəmanət verilmiş minimal gəlirin əldə olunması</p> <p>E) Sosial-iqtisadi inkişaf üçün dövlətin tam məsuliyyəti, istehsal və paylanma prosesində dövlətin monopolist funksiyası ilə xarakterizə olunur</p>
25	<p>İdarəetmənin hansı subyektləri fərqləndirilir?</p> <p>A) Baş subyektlər</p> <p>B) Sosial institutlar</p> <p>C) Əsas və baş subyektlər</p> <p>D) Əsas subyektlər</p> <p>E) İşguzar müəssisələr</p>
26	<p>Normativləri funksional təyinatına görə necə bölmək olar?</p> <p>A) İstehsal, satış</p> <p>B) İstehsal, satış, istehlak</p> <p>C) Texniki-iqtisadi, təşkilati, sosial</p> <p>D) Sosial, istehsal, satış</p> <p>E) İstehsal, sosial, texniki-iqtisadi</p>

27	Minimal zəruri qida məhsulları dəstinə daxil deyil: A)Yumurta B)Süd və süd məhsulları C)Ət və ət məhsulları D)Çörək və çörək məmulatları E)müxtəlif növ turşular
28	Əmək qabiliyyətli yaş həddinə hansı amil təsir göstərir? A)Siyasi fəallıq B)Beynəlxalq miqrasiya C)dövlət qanunvericilik aktları D)Ətraf mühit E)Sahibkarlığın inkişafı
29	Əmək potensialı hansı kateqoriyalara məxsusdur? A)Miqrasiya, inflyasiya, rəqabət B)cəmiyyət, müəssisə, fərdi insan C)Ərazi, inzibati, bələdiyyə D)İqtisadiyyat, mədəniyyət, elm E)Ölkə, şəhər, kənd

30	<p>Sosial infrastruktura sahələrinin inkişafı siyasəti hansı tədbirlər sistemini əhatə edir?</p> <p>A) Humanitar sferanın dövlət tərəfindən tam dəstəklənməsi, bələdiyyə məqsədlı proqramların üstün sahələrinin müəyyən edilməsi və onlara vəsaitlərin ayrılması, təhsil, səhiyyə proqramlarının həyata keçirilməsini</p> <p>B) Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasətinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etməyi</p> <p>C) Bazarda hökmran mövqə tutan və mövqə subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirlərini</p> <p>D) Sosial təminatın yeni sisteminin yaradılması, sosial köməliyin ünvanlılığı, bazar mexanizmi əsasında sosial sektorun inkişafını</p> <p>E) Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək, yenidən yaranmaq qabiliyyəti və həmçinin hər bir tarixi dövr üçün konkret iqtisadi təzahür formasına malik olmasını</p>
31	<p>Əmək ehtiyatlarının təkrar bölgüsünün əsas funksiyaları hansıdır?                      A) Ümumi və xüsusi</p> <p>B) iqtisadi və sosial</p> <p>C) Artım və yüksəliş</p> <p>D) İnzibati və azad</p> <p>E) Texniki və humanitar</p>
32	<p>İqtisadi fəal əhaliyə daxil deyil:</p> <p>A) Məşğul olan yeniçetmələr</p> <p>B) İş axtaranlar</p> <p>C) Əmək qabiliyyətini tam şəkildə itirmiş əlillər</p> <p>D) Məşğul olanlar</p> <p>E) İşsizlər</p>

33	<p>Məşğulluq və əmək siyasəti hansı vəzifələri əhatə edir</p> <p>A)Yeni iş yerlərinin yaradılması, müəyyən xidmət sahələrinin fəallığı, məşğulluq fondunu, işsizliyə görə müavinətlərin verilməsi, proqramın hazırlanması</p> <p>B)Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri</p> <p>C)Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasətinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək, sosial qanunvericilik sahəsində beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparmaq və s.</p> <p>D)Azərbaycan Respublikasının sosial siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün yeni iş yerlərinin yaradılması</p> <p>E)Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək</p>
34	<p>Əhalinin iqtisadi fəallıq səviyyəsi necə müəyyən olunur?</p> <p>A)İşsizlərin qeyrifəal əhaliyə nisbəti ilə</p> <p>B)Məşğul olanların iqtisadi fəal əhaliyə nisbəti ilə</p> <p>C)iqtisadi fəal əhalinin ümumi əhaliyə nisbəti ilə</p> <p>D)İşsizlərin iqtisadi fəal əhaliyə nisbəti ilə</p> <p>E)Məşğul olanların və işsizlərin nisbəti ilə</p>
35	<p>Əmək ehtiyatları hansı funksiyaları icra edir?</p> <p>A)Biznesin formalaşması</p> <p>B)İnformasiyanın toplanmasını</p> <p>C)Enerjinin məsrəflərini</p> <p>D)məhsul və xidmətlərin istehsalı</p> <p>E)İnvestisiya qoyuluşu</p>

36	<p>İnsan kapitalının fiziki kapitalla bənzər cəhətləri hansılardır</p> <p>A)İnsan kapitalı fiziki və mənəvi aşınmaya məruz qalır: zaman keçdikcə insanın imkanları kəskinləşir, bilgiləri azalır, onların daşıyıcıları tənzimlənməyə uğrayır, biliklər isə sadəcə olaraq köhnəlir</p> <p>B)Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqe, uğur qazanma</p> <p>C)İqtisadi artımın stimullaşdırılması, rifahların məqsəduyğun bölgüsü, təhsilə və tibbi xidmət, qidalanmanın zəmanətli səviyyəsinin təmin edilməsi, ehtiyacı olanlar üçün, zəmanət verilmiş minimal gəlirin əldə olunmasına sosial yardım</p> <p>D)Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasətinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək, sosial qanunvericilik sahəsində beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparmaq və s.</p> <p>E)Bazarda hökmran mövqe tutan və mövqe subyektlərinin varanmasının məhdudlaşdırılması</p>
37	<p>Əmək ehtiyatlarından istifadə mərhələsində hansı proses mövcud deyil:</p> <p>A)Əmək məhsuldarlığının artırılması</p> <p>B)Əmək fəaliyyətin həyata keçirilməsi</p> <p>C)Məşğulluğun təmin edilməsi</p> <p>D)Əhəlinin təbii hərəkəti</p> <p>E)İş yerlərin attestasiyası və təkmilləşdirilməsi</p>
38	<p>İşsizliyin hansı formaları mövcuddur?</p> <p>A)Gözlənilən, təbii, institusional və tsiklik</p> <p>B)İctimai, beynəlxalq, struktur, friksion, təbii, institusional və tsiklik</p> <p>C)Təbii, institusional və tsiklik</p> <p>D)Friksion, təbii, institusional və müəyyən olunmuş</p> <p>E)struktur, friksion, təbii, institusional və tsiklik</p>

39	<p>Sosial sferada əmək məsrəflərinin xüsusiyyətlərinə aiddir: A)Maddi texniki bazarın modernləşməsi</p> <p>B)Sosial sferanın əsas fondları</p> <p>C)Kadrlar potensialı</p> <p>D)sosial sferanın əmək ehtiyatları</p> <p>E)İş yerləri arasında olan mütənasiblik</p>
40	<p>Kapitalların hazırlanması və ixtisasının artırılması attestasiyasına aiddir:</p> <p>A)İnkişaf etmiş ölkələrin təcrübəsindən istifadə olunması</p> <p>B)Informasiya bazarının kmilləşdirilməsi</p> <p>C)yeni mütərəqqi texnologiyalarının mənimsənilməsi</p> <p>D)Mütəxəssislərin test yolu ilə müəyyənləşdirilməsi</p> <p>E)Elmi-texniki tərəqqinin son nailiyyətlərinin istehsalata tətbiqi</p>
41	<p>Əmək məhsuldarlığının artırılması ilə bağlı işdən azad olunma səbəblərinə aid deyil:</p> <p>A)İstehsalın ixtisaslaşma səviyyəsinin artırılması</p> <p>B)ETT</p> <p>C)Əməyin təşkilinin təkmilləşdirilməsi</p> <p>D)İstehsalın təşkilinin təkmilləşdirilməsi</p> <p>E)əmək münasibətlərinin təkmilləşdirilməsi</p>



42	<p>Dövlətin sosial müdafiə resursları hansı mənbələrdən formalaşır?      A)Əmək gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlirlər və sosial sığorta ödənişləri</p> <p>B)dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial sığorta ödəmələri, xüsusi vəsaitlər</p> <p>C)Birbaşa vəsaitlər və məcburi dövlət sosial sığorta ödəmələri</p> <p>D) İşsizliyə görə ödənişlər, dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial sığorta ödəmələri və xüsusi vəsaitlər</p> <p>E)İşçilərin əmək haqqı, vətəndaşların əmanət banklarında olan əmanətləri, dövlət istiqrazları və digər qiymətli kagızlar, təqaüdlər və sosial müavinətlər</p>
43	<p>Əmək resurslarının bölgüsü hansı məqsəddə xidmət edir?      A)İstehsalın artırılmasına</p> <p>B)İş yerləri üzrə kadrların yerləşdirilməsinə</p> <p>C)İstehsal məsrəflərinin azaldılmasına</p> <p>D)İqtisadiyyatın işçi qüvvəsinə olan tələbatının ödənilməsinə</p> <p>E)Əmək ehtiyatları ilə bağlı dövlət nəzarətinin aparılmasına</p>
44	<p>Ərazi həddlərini keçərək insanların yerdəyişmə prosesi necə adlanır</p> <p>A)Adaptasiya</p> <p>B)Tənzimləmə</p> <p>C)miqrasiya</p> <p>D)İş qüvvəsinin hərəkəti</p> <p>E)Təbii artım</p>
45	<p>Əmək ehtiyatlarının sayı hansı amildən birbaşa asılıdır?      A)Texniki</p> <p>B)Erqonomik</p> <p>C)Estetik</p> <p>D)Sanitar-qiqiyenik</p> <p>E)demoqrafik</p>

46	<p>Sosial sahələrin inteqrasiyası potensialına daxildir:</p> <p>A)Nəqliyyat və rabitə infrastrukturuları B)Yanacaq resursları və s C)Əmək ehtiyatları, onların cins, yaş və peşə tərkibləri D)təbii resurslar E)Elmi texniki tərəqqinin inkişafı</p>
47	<p>Aşağıdakılardan sosial yardıma aid edilməyən hansıdır?</p> <p>A)Müxtəlif növ güzəştlər B)təqaüdlər C)Maliyyə yardımı D)Sosial transferlər E)Dotasiyalar</p>
48	<p>Təminat sistemində əsas istiqamət:</p> <p>A)Birdəfəlik rüsumlar B)Transfertlər C)iş yerləri D)Müavinatlar E)Kollektiv istehlak</p>
49	<p>Sosial standartlar nədir?</p> <p>A)Böhran dövründə aztəminatlı əhali təbəqələri üçün B)Sosial xidmətlər minimumudur C)Bütün vətəndaşlara onların əmək nailiyyətləri nəzərə alınmadan və ehtiyacı olması yoxlamadan rifah və xidmətlərin təklif edilməsidir D)Əhalinin ayrı-ayrı kateqoriyalarına sosial zəmanət kimi ifadə E)vətəndaşların konstitusiyada nəzərdə tutulan sosial zəmanət</p>

Rifah dövləti modeli xarakterizə olunur

A)Dövlətin sosial sferanın idarə olunmasında böyük məsuliyyəti, yüksək vergi faizləri ilə xarakterizə olunur

B)Bazarın təmin edə bilmədiyi sosial xidmətlərin dövlət tərəfindən təqdim olunması və bununla da əhalinin sosial stabilliyinin həm bazar, həm də dövlət tərəfindən qorunması ilə xarakterizə olunur

C)Bazarda hökmran mövqə tutan və mövqə subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə

50 D)Sosial müdafiə səviyyəsini artırmaq və sosial fondların formalaşdırılması üçün, bütün maliyyəiqtisadi

D)Amillərdən istifadə prinsipi; sosial münasibət göstərmə prinsipi

E)Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək, Azərbaycanın sosial siyasətinin beynəlxalq standartlara uyğun qanunvericilik bazasını təmin etmək

51	<p>Cəmiyyətdə gedən sosial proseslərin tənzimlənməsi üçün dövlətin sosial siyasətində hansı istiqamətlər nəzərdə tutulur</p> <p>A)Əhalinin gəlirləri siyasətinin ümumi məsələləri, əmək haqqı siyasəti, sosial partnyorluq, sosial sığorta, əməyin mühafizəsi və vətəndaşların əmək hüquqlarının müdafiəsi, məşğulluq siyasəti, demografik siyasət</p> <p>B)Sosial qanunvericiliyə dair beynəlxalq standartları müəyyənləşdirmək</p> <p>C)Azərbaycan Respublikasının sosial siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün yeni iş yerlərinin yaradılması</p> <p>D)Tələbatın dialektik və tarixi xarakteri, onların daimi dəyişmək, artmaq, təkmilləşmək</p> <p>E)Qabiliyyətin, bacarığın müxtəlifliyi, təhsil səviyyəsi, professional vərdiş, risk, bazarda hakim mövqe, uğur qazanma</p>
52	<p>Aşağıdakılardan sosial müdafiə sisteminin əsas istiqamət və formalarına aid deyil:</p> <p>A)Qiymətlərə dotasiyaların ayrılması</p> <p>B)Əhali gəlirlərinin indeksləşdirilməsi</p> <p>C)İmtiyazların verilməsi</p> <p>D)xidmət və rifahların bölgüsü formasında</p> <p>E)Sosial təminat və sosial yardım</p>
53	<p>Vətəndaşların Konstitusiyada nəzərdə tutulan sosial zəəmanət sahəsində hüquqlarının təmin edilməsi vasitəsi nədir?</p> <p>A)Gəlirlər</p> <p>B)sosial standartlar</p> <p>C)Sosial transfertlər</p> <p>D)Pensiya</p> <p>E)Sığorta</p>

54	<p>Bazar iqtisadiyyatı şəraitində dövlətin sosial siyasəti necə formalaşmalıdır</p> <p>A)Şəxsi kapitalına görə əhalinin gəlirlərinin artması təmin olunsun, cəmiyyətin iqtisadi və sosial məsuliyyətinin artması yolu ilə himayədarlıq aradan qaldırılsın, əhalinin sosial müdafiəsi mexanizmi yaradılsın</p> <p>B)Bazarda hökmran mövqə tutan və mövqə subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri, idarəetmə</p> <p>C)Əhalinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə yaxşılaşdırılması, əhali məşğulluğunun effektiv təmin olunması, sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması formalaşmalıdır</p> <p>D)Bazar iqtisadiyyatı şəraitində insanların məqsədə uyğun fəaliyyətinin əsas şərti kimi tələbatın dərk edilməsi, cəmiyyət üzvlərinin rifahını maksimum təhlil edən həyat şəraitinin əldə edilməsi</p> <p>E)Bazar iqtisadiyyatı şəraitində əhalinin həyat səviyyəsinin və əmək şəraitini yaxşılaşdırmaq, <u>bazar münasibətlərinə uyğun gələn yeni sosialsinfi</u></p>
55	<p>Sosial müdafiənin əsas istiqamətləri hesab olunmur:</p> <p>A)Ailənin sosial müdafiəsi</p> <p>B)Əmək qabiliyyəti olmayanların sosial müdafiəsi</p> <p>C)Əmək qabiliyyətli əhalinin sosial müdafiəsi</p> <p>D)Uşaqların sosial müdafiəsi</p> <p>E)şirkətinin sosial müdafiəsi</p>
56	<p>Sosial yardım hansı müddətə təyin edilir?</p> <p>A)3 ay müddətinə</p> <p>B)1,5 il müddətinə</p> <p>C)1 il müddətinə</p> <p>D)2 il müddətinə</p> <p>E)6 ay müddətinə</p>

57	<p>Sosial xidmətlərin növləri üzrə qruplarından deyil:</p> <p>A) Pullu xidmətlər qrupu B) Köməkçi xidmətlər qrupu C) Pulsuz xidmətlər qrupu D) Güzəştli xidmətlər qrupu E) əlavə xidmətlər qrupu</p>
58	<p>Dövlətin vətəndaşlara və ailələrə müəyyən şəraitin reallaşması üçün həyata keçirdiyi xidmətlərin məcmusu necə adlanır?</p> <p>A) sosial xidmət B) Sosial müavinət C) Sosial pensiya D) Sosial sığorta E) Sosial təzminat</p>
59	<p>Əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası qanunu neçənci ildə qəbul olunub?</p> <p>A) 1993 B) 1992 C) 1990 D) 1997 E) 1996</p>
60	<p>Sosial yardım almaq hüququna malik olan əhali kateqoriyalarını müəyyən etmək üçün hansı göstəricidən istifadə olunur?</p> <p>A) Himayədarlıqdan B) Yoxsulluq həddindən C) kasıblıq səviyyəsindən D) İnflyasiyadan E) Böhran və qıtlıqdan</p>
61	<p>İstehlak davranışına təsir edən amil hansıdır?</p> <p>A) Təhsil səviyyəsi B) Qiymət indeksi C) Ailə tərkibi D) əhali gəlirləri E) İş yerləri</p>

62	<p>Sosial sferada özəlləşmənin dinamikası və təkmilləşməsi dedikdə başa düşülür:</p> <p>A)Nisbətın tənziplənməsi  B)İqtisadi artımın əsas amili  C)İqtisadi inkişafdan geri qalma  D)İqtisadi artıma mənfi təsir etmə  E)Tənziplənmə</p>
63	<p>Əhalinin istehlakı hansı prinsiplər əsasında formalaşır? A)Xarici-iqtisadi əlaqələr</p> <p>B)İstehsal, bölgü, mübadilə  C)İstehsal olunmuş milli məhsul  D)Təşkilati iqtisadi amillər  E)Coğrafi iqtisadi amillər</p>
64	<p>Tələbatın ödənilməsi meyarına daxildir:</p> <p>A)Region istehlakı  B)Adam başına istehlak  C)Minimum istehlak  D)maksimum istehlak  E)Ailə istehlakı</p>
65	<p>Tələbatın sosial mənasına nə aiddir?</p> <p>A)Hərtərəfli inkişaf  B)Həyat səviyyəsi  C)yoxsulluğun azalması  D)İnkişaf  E)Mənəviyyət</p>
66	<p>Dövlət tələbatı hansı yollarla tənzipləyir?</p> <p>A)İqtisadi yolla  B)sosial müdafiə yolu ilə  C)Gəlirlər vasitəsilə  D)İstehsal yolu ilə  E)İnzibati yolla</p>
67	<p>Ticarət sahələrinin sosial meyarlarını hansı göstəricilər təşkil edir? A)Əhalinin alıcılıq qabiliyyətinə uyğun əmtəə bazarı</p> <p>B)Sosial sığorta  C)Pensiya sisteminin islahatları  D)Əmtəə və gəlirlərin bölüşdürülməsi sferası  E)Sosial yardım</p>

68	<p>Əmlakın girov qoyulması yolu ilə uzunmüddətli borc necə adlanır?      A)Kommersiya kreditləri  B)İstehlak krediti  C)ipoteka krediti  D)Dövlət krediti  E)Beynəlxalq kredit</p>
69	<p>Xidmət sferası necə təsnifləşdirilir?  A)Xidmətin növündən asılı olaraq  B)Xidmətin inkişafsəviyyəsinə görə  C)İstehsala uyğun olaraq  D)İstehlak tələbatına uyğun olaraq  E)İqtisadi mexanizmlərlə</p>
70	<p>Təhsil investisiyası nədir?  A)Təhsil krediti  B)təhsilin inkişafına sərmayə qoyuluşu  C)İnsan kapitalı  D)Təhsilin maliyyələşdirilməsi  E)Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi</p>
71	<p>Elmin normativ göstəricilərinə aid deyil:  A)Elmİ-texniki priorİtetlər  B)Elmi işçilərin sayı, maddi – texniki bazası normaları  C)Hər manat kapital qoyuluşunun verdiyi nəticə  D)Elmə qoyulan kapital qoyuluşunun ümumi daxili məhsulda həcmi  E)Elmi işçilərin sosial təminatı göstəriciləri</p>
72	<p>Orta ixtisas təhsili pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir. Hansı doğru deyil?  A)Distant (məsafədən)  B)Evdə təhsİl  C)Qiyabi  D)Əyani  E)Sərbəst (eksternat)</p>



73	<p>Azərbaycanda elmə ayrılan vəsait ümumi daxili məhsulun neçə faizini təşkil edir?</p> <p>A)0,2% B)0,6% C)0,4% D)0,1% E)0.8%</p>
74	<p>Rezidenturada təhsil müddəti neçə ildir?</p> <p>A)4-5 il B)1-3 il C)2-5 il D)1-4 il E)3-5 il</p>
75	<p>Sahibkarlığın inkişafının tənzimlənməsinin əsas istiqamətlərinə aiddir A)Strateji planlaşma B)Investisiya qoyuluşu C)Təşkilati quruluş D)Malıyyə vergi mexanizmi E)Marketinq planlaşması</p>
76	<p>Sosial səmərəlilik nədir?</p> <p>A)Sosial-iqtisadi səmərəliliyin bir hissəsidir və cəmiyyət üzvlərinin həyat tərzinin formalaşmasında əsaslı surətdə təsir göstərən tədbirlər vasitəsilə müəyyən edilir B)İstehsalın son nəticəsinin, həmin nəticənin əldə edilməsinə çəkilən xərclər C)İqtisadiyyatın müxtəlif sahə-lərində və ya ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticəni göstərir D)Bu səmərəlilik formasının meyarı ümdə resurslar hesabına istehsal nailiyyətlərinin maksimal artmasıdır E)Bütün cavablar düzdür</p>

77	<p>Sosialyönümlülük insan tələbatını ödəyən hansı sahələrin inkişafını təmin edir?</p> <p>A)İstehsal nailiyyətlərinin maksimal artmasını  B)Səhiyyə, təhsil, mənzil, məişət və digər insan tələbatını ödəyən sahələrin inkişafını  C)İqtisadiyyatın müxtəlif sahələri və ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticəni  D)İstehsalın son nəticəsinin, həmin nəticənin əldə edilməsinə çəkilən xərcləri  E)Məhsuldar qüvvələrin inkişaf səviyyəsini</p>
78	<p>Sahibkarlığın sosial-iqtisadi mahiyyəti hansı əsaslarda daha geniş tədqiq olunur?</p> <p>A)Əmək fəaliyyətində  B)Fərdi təsərrüfatda  C)Real gəlirlərdə  D)Əhalı məşğulluğunda rolu və yeni iş yerlərinin açılması baxımından  E)Ölkənin inkişafında</p>
79	<p>Sahibkarlığın sosial mövqeyinə nə daxildir?</p> <p>A)Bütün cavablar düzdür  B)İstehsal və istehlak bazarında əmtəə və xidmət təklifi təmin etməklə əldə olunan səmərə ilə ölçülür  C)Şəxsi , iqtisadi , təşkilati tərəfdən ölçülür  D)Fərdi təsərrüfat, ölkə təsərrüfatını təmin etməklə ölçülür  E)Ölkə təsərrüfatından əldə edilən səmərə ilə ölçülür</p>

80	<p>Sosial dövlətin mövcud şərtləri və onun xüsusi əlamətlərinə aiddir: A)Vətəndaşların yüksək mənəvi səviyyəsi;mülkiyyətçilərə zərər vermədən, gəlirlərin yenidən bölüşdürülməsi üzrə tədbirlərin həyata keçirilməsinə imkan yaradan güclü iqtisadi potensial</p> <p>B)İqtisadiyyatın müxtəlif sahələrində və ya ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticə</p> <p>C)Dövlət büdcəsinin, sosial fondun, müəssisə və təşkilatların gəlirlərinin formalaşması</p> <p>D)Fərdi və ictimai tələbatın ödənilməsi prosesində mövcud ictimai istehsal prosesləri şəraitində bilavasitə məhsuldar qüvvələr</p> <p>E)İstehsala çəkilən xərclərin hər manatına verdiyi səmərə</p>
81	<p>Dövlətin sosial funksiyası dedikdə nəyi nəzərə almaq lazımdır? A)Əhalinin sosial müdafiə olunmayan təbəqələrinə dəstək verilməsi;insanların əmək və sağlamlığının qorunması; vergi qoyulmuşu, dövlət büdcəsi, xüsusi sosial proqramlarının vasitəsi ilə müxtəlif sosial təbəqələr arasında gəlirlərin yenidən bölüşdürülməsi</p> <p>B)İqtisadiyyatın müxtəlif sahələri və ayrılıqda hər hansı bir müəssisədə mütləq ölçüdə alınan son iqtisadi nəticə</p> <p>C)Ayrı-ayrı şirkətlər səviyyəsində sosial səmərə həmin şirkətlərin dövlət gəlirlərinin və fərdi gəlirlərin formalaşmasında və dinamikasındakı rolu</p> <p>D)Fərdi təşəbbüskarlıq amilləri</p> <p>E)İstehsalın son nəticəsinin, həmin nəticənin əldə edilməsinə çəkilən xərclər</p>

82	<p>Sosialyönümlü iqtisadiyyatın zəmanəti necə ifadə olunur?                    A)Sosial iqtisadi sistem, bütün mülkiyyət növləri, həyat tərzinin formalaşması</p> <p>B)Bütün mülkiyyət formaları</p> <p>C)Vətəndaşların şəxsi azadlığı, bazar rəqabətinin sərbəstliyi, qiymətqoyma və s. milli məhsulun əməyə görə ədalətli bölgüsü, əhalinin maddi mühafizəsi</p> <p>D)Sosial iqtisadi sistem</p> <p>E)Həyat tərzinin formalaşmasında əsaslı surətdə təsir göstərən tədbirlər</p>
83	<p>Gəlirli marketinq obyektı kimi çıxış edir:</p> <p>A)Təsisçilər</p> <p>B)Dövlət idarəetmə orqanları</p> <p>C)kütlənin müəyyən hissəsi</p> <p>D&gt;Fondlar</p> <p>E)Sponsorlar</p>
84	<p>Sosial sferada dövlət mülkiyyətinin yenidən təşkili mərkəzlərinə aiddir:</p> <p>A)Gəlir əldə etmək</p> <p>B)Bazara çıxmaq</p> <p>C)Marketinqi dəyişdirmək</p> <p>D)Səmərəliliyi artırmaq, investisiya cəlb etmək sosial müdafiəni qərarlaşdırmaq</p> <p>E)İstehlakçı cəlb etmək</p>
85	<p>Sosial sferanın inteqrasiya potensialına daxildir:</p> <p>A)Nəqliyyat və rabitə infrastrukturları</p> <p>B)Yanacaq resursları və s.</p> <p>C)Əmək ehtiyatları, onların cins, yaş və peşə tərkibləri</p> <p>D)təbii resurslar</p> <p>E)Elmi texniki tərəqqinin inkişafı</p>

86	<p>Sosial inkişafın dövlət tənzimlənməsi dedikdə nə başa düşülür?</p> <p>A)Əhalinin həyat səviyyəsi, əhalinin həyat tərz, əhalinin həyat şəraiti, əmək haqqı, sosial müdafiə, sosial sığorta problemləri</p> <p>B)Dövlətlə əhalı və əhalı tələbatını təmin edən obyektiv mexanizmlərin idarə olunması məcmusu</p> <p>C)Sosial müdafiə tədbirlərinin elmi əsaslarının işlənməsi, elm, təhsil, mədəniyyət sahələrinin sosial aspektlərinin tədqiqi</p> <p>D)Tələbat, əhalinin gəlirləri, alıcılıq qabiliyyəti və onların dinamikası, əhalinin maddi və mənəvi nemətlər istehlakı, sosial obyektlərin inkişafı xüsusiyyətləri və qanunauyğunluqları, həyat səviyyəsi, həyat tərz</p> <p>E)İnsanın həyat fəaliyyəti, həyat tərz, davranışı, qərar qəbulu, onun məhsuldarlığı ilə bağlı olub iqtisadi inkişafın nəticəsi, həlledici, təyinedici amildir</p>
87	<p>Sosial transfertlərə hansı gəlirlər aid edilir?</p> <p>A)Qanunvericiliklə müəyyən edilmiş minimum yaşayış səviyyəsində olan ailələrişsizlər, tələbələr, əlillər, ailə başçısını itirənlər, çox uşaqly ailələr</p> <p>B)Əmək sərfindən asılı olmayan gəlirlərişsizlərə və aztəminatlı əhaliyə müavinətlər, pensiyalar və yardımlar, dövlətin sosial sığorta ödənişləri</p> <p>C)Yaş, cins əlamətlərinə, sosial vəziyyətinə görə fərqlənən əhali qrupları əmək qabiliyyətli əhali, pensiyaçılar, əlillər, uşaqlar və s</p> <p>D)Nümunə etalonu, lider, indeqator, informasiya toplayan, informasiyanı bölüşdürən qanunlar</p> <p>E)Əhalinin aztəminatlı təbəqələrinə dövlət tərəfindən müxtəlif formalarda göstərilən yardımlarsosial ödənişlər, müavinətlər, icbari ödənişlərdən güzəştlər və s.</p>

88	<p>Sosial-mədəni inkişafda planlaşdırma funksiyası hansı prinsiplərə əsaslanmalıdır?</p> <p>A)Texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış</p> <p>B)Qiymətləndirmə, stimullaşdırma, əmək intizamını möhkəmləndirmə</p> <p>C)Fasİləsizlik, dəqiqlik, dürüstlük, əhatəlilik, tamamlılıq, planla məqsədlərin şəffaflığı, planproqnozların optimallığı</p> <p>D)Komplekslilik, lokallıq və qloballaşma, problemin olması</p> <p>E)Operativ, taktiki, strateji</p>
89	<p>Sosial inkişafın tənzimlənməsinin idarəetmə funksiyalarına daxildir: A)Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış</p> <p>B)Qiymətləndirmə, stimullaşdırma, əmək intizamını möhkəmləndirmə</p> <p>C)Planlaşdırma, təşkil etmə, əsaslandırma, nəzarət, proqnozlaşdırma, sistemləşdirmə, əlaqələndirmə</p> <p>D)Biznesin nəzərdə tutulmuş nəticələrinin proqnozlaşdırılması, planlaşdırılması və gözlənilən nəticələrə nail olunması</p> <p>E)Xidmət növləri və keyfiyyət standartları, maliyyələşdirmə mənbələri, texnoloji ehtiyatlar</p>
90	<p>Sığortalı ilə sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığortalıya sığorta ödənişi verməyi, sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür:</p> <p>A)Razılaşma</p> <p>B)Ümumi sığorta daxili</p> <p>C)Frontinq sazişi</p> <p>D)Sığorta şəhadətnaməsi</p> <p>E)Sığorta müqaviləsi.</p>

91	<p>Sosial sığorta fondlarının artması zərurətini yaradan amillərdən deyil:</p> <p>A)Muzdlu işçilərin sayının artması  B)Həyat standartlarının yüksəlməsi  C)Minimal dövlət zəmanətlərinin yüksəlməsi  D)Əhalinin artması  E)Əhalinin ümumi yaşlanması</p>
92	<p>İnsanın həyat fəaliyyətini qorumaq məqsədi daşıyan ödəmələr və xidmətlərə aid deyil:</p> <p>A)Hamiləlik və doğuşa görə müavinətlər  B)Ailə başçısının itirildiyinə görə pensiyalar  C)Sanatoriyalarda müalicə  D)Qocalar evində saxlanma  E)İş qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər</p>
93	<p>Hər bir sığorta şirkətinin səmərəli fəaliyyəti nə ilə bağlıdır?</p> <p>A)Onun maddi-texniki bazası ilə bağlıdır  B)Onun maliyyə vəsaiti ilə bağlıdır  C)Onun riskləri və sığorta olunanların sayı ilə bağlıdır  D)Onun riskləri və ödəmə faizi ilə bağlıdır  E)Onun iqtisadi əlaqələri ilə bağlıdır</p>
94	<p>Pul müavinətlərinin hansı növləri vardır?</p> <p>A)Sosial sığorta üzrə, univevsal və yardımlar  B)sosial sığorta üzrə, universal və sosial müavinətlər  C)Univevsal və sosial müavinətlər  D)Sosial sığorta üzrə və sosial müavinətlər  E)Sosial sığorta və univevsal müavinətlər</p>
95	<p>Məcburi dövlət sosial sığorta haqqı ödəyiciləri:</p> <p>A)özünü və ya başqasını sosial sığortaedən şəxslərdir  B)Başqasını sosial sığortaedən şəxslərdir  C)Pensiya alan şəxslərdir  D)Bütün işləyən şəxslərdir  E)Özünü sosial sığortaedən şəxslərdir</p>

96	<p>Dövlət Sosial Sığorta Sistemində Fərdi Uçot Haqqında Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul olunub?</p> <p>A)27 noyabr 2004-cü il  B)27 noyabr 2003-cü il  C)27 noyabr 2002-ci il  D)27 noyabr 2000-ci il  E)27 noyabr 2001-ci il</p>
97	<p>Sosial proslərin əlaqə və asılıqlarının aşkar edilməsi üçün aparılan qruplaşdırma necə adlanır?</p> <p>A)Mürəkkəb  B)Analitik  C)Quruluş  D)Tipik  E)Sadə</p>
98	<p>Bunlardan hansı sosial sfera sahələrinə aid deyil?</p> <p>A)Rekreasiya və sosial təminat  B)Sərnişin nəqliyyatı  C)Mədəniyyət və incəsənət  D)Yüngül sənaye  E)Mənzil-kommunal təsərrüfatı</p>
99	<p>Sosial sferada islahatların aparılması istiqamətlərinə aid deyil:</p> <p>A)Ekoloji təhlükəsizlik  B)Sosial sığorta  C)Pensiya sisteminin islahatları  D)Əmtəə və gəlirlərin bölüşdürülməsi sferası  E)Sosial yardım</p>
100	<p>Sosial sfera sahələrində əsas fondların ümumi dəyəri neçə faiz təşkil edir?</p> <p>A)65 %  B)75 %  C)80 %  D)85 %  E)70 %</p>